



9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin (11-15 noyabr) kataloqunu vərəqləyəndə bir el məsəli yada düşür: mollanı bir gündə iki məclisə çağıranda qanı qaralar. Biz də sərginin gündəliyini işıqlandırmaq məsələsində həmin gündəyik: tədbirlər, görüşlər, təqdimatlar o qədər çox, sərginin programı o qədər zəngindir ki, bilmirsən hansında iştirak edəsən.

Sərginin 2-ci günü oxucularımızla mütaliə zövqümüzün üst-üstə düşəcəyi ümidi ilə təqdimat zonalarına, stendlərə yaxınlaşırıq.

#### İrəvan tarixi foto və sənədlərdə

“Zəfər” təqdimat zonasında “Şərq-Qərb” nəşriyyatı İradə Rizazadənin “Irəvan” kitabının təqdimatını keçirdi. Əvvəlcə nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı təmsil etdiyi qurum və kitabın müəllifi barədə məlumat verdi. Sonra 1988-ci ildə doğma şəhərini tərk etməyə məcbur qalmış İradə Rizazadə yurd itkisindən dolayı hissələrindən, bu kitabın hasılə gətirmək arzusundan, kitab üzərində çalışmalarından danışdı, nəfis tərtibatlı nəşr üçün “Şərq-Qərb”in kollektivinə minnətdarlığını bildirdi.

Kitabda qədim Irəvanın memarlıq abidələri, tarixi əhəmiyyət kəsb edən bədii-dekorativ sənət nümunələrinin fotosu, şəhərin ziyanlı ailələrinin və xan ailəsinin nadir fotosu yer alıb. Mətn Azərbaycan, rus və ingilis dillərində verilib.

#### Həm Azərbaycanca oxuyaq, həm də rusca...

Sərginin fəxri qonağı Rusiya Federasiyasının geniş stendində ikinci gündə də çox qələbəlik id. Təxminən 100 kvadratmetrlik sahəni tutan ekspozisiya ister klassik rus ədəbiyyatı, isterse də çağdaş ədəbiyyat nümunələri ilə zəngindir.

Buradakı görüşlərdən biri kiçik yaşlı oxucuların zövqündə idi. Bəs necə? Mütaliə sevgisi elə əlifbanı tanımaq yaşıdan, hətta ondan da əvvəl başlayır. Uşaqlar üçün yazan Alyona Kərimova və Anastasiya Strokina öz kitabları barədə, uşaqların mənəvi tələbini cavab verəcək ədəbiyyat nümunələri yaratmağın zəruriliyi barədə danışdır. Yeri gəlmışkən, A. Strokinanın müəllifinə şöhrət gətirən “Bayquş canavar” povesti artıq Azərbaycan dilində nəşr olunub. Kitab

Qütb dairəsində yaşayan balaca qızla bayquşla oxşayan Bubo adlı müdrik canavarın dostluğundan bəhs edir.

#### “Ayın qızları”ndan da danışaq

Etiraf edək ki, biz (elə əksəriyyət etibarilə dünya da) ərəb mənşəli (xüsusən de Yaxın Şərqi) ədəbiyyatı çox dar çərvizdə streetiplerlə tanıyırıq. “Parlaq imzalar” nəşriyyatı dünya ədəbiyyatında ildirim sürəti ilə parlamış Oman yazıçısı Coxa əl-Harsinin “Ayın qızları” romanını doğma dilimizdə çap edib. Bəs ismi dilimizə yatmayan müəllif kimdir?

Coxa əl-Harsi Böyük Britaniyada, Edinburq Universitetində təhsilini başa vurandan sonra Omana qayıdaraq Maskat Universitetində müəllimliyə başlayıb. “Ayın qızları” romanına görə 2018-ci ildə nüfuzlu Booker mükafatına layiq görüldü. Xanım əl-Harsi bu mükafatı alan ilk ərəbdilli müəllif və əsəri ingilis dilinə çevrilmiş ilk omanlı qadın yazıçıdır.

Sərginin fəxri qonağı ilə görüşə olan böyük maraqqdan anlaşılırdı ki, Coxa əl-Harsinin təzəcə nəşr olunmuş “Ayın qızları” romanı artıq geniş yayılıb. Gerçəkden də Oman həyatını tamam fərqli tərəfdən göstərən, ölkənin tarixini bir ailənin – üç bacının təleyindən keçirək təsvir edən romanın uğurunu illər önce əfqan yazıçısı Xalid Hüseyninin “Çərpələng uçuran” romanının təsir effekti ilə müqayisə etmək olar. Görüşdə öz əsəri barədə danışan xanım əl-Harsi dedi: “Əvvəlcə mənim kitabı İngiltərənin heç bir nəşriyyatı çap etmək istəmirdi: çünki Avropada belə bir fikir formallaşdırıb ki, ərəb müəllif öz əsərində mütləq terrordan, mühəribədən yazmalıdır, eger əsərin qəhrəmanı qadındırsa, mütləq onun hüquqları tapdanmalıdır, vəhşiliyə məruz qalmalıdır...”.

Lakin “Ayın qızları” Oman ölkəsini və insanını tamam fərqli yönən tanıdır.

# İşığına yiğisdiğimiz məkan

Həm də Avropa üçün bu tanıtım xoşdur. Əger belə olmasayıd, xanım əl-Harsinin romanı artıq 24 dilə çevrilmezdi.

#### Söz sevgimiz çox əhatəlidir

Sərginin programında təqdimat zonalarında görüşlər barədə verilmiş məlumatlar, üstəlik, sosial mediada təbliğat, bütün bunlara əlavə olaraq sərgi məkanına metro stansiyalarından pulsuz nəqliyyatın təşkili sərgi iştirakçlarının xeyri işləmişdi: kitab satıcıları yaxşı ticarət edirdilər, oxucularla görüşə razılaşanlar da öz oxucuları ilə six ünsiyyət qura bilirdilər.

ni Mixail Qusman Rusyanın tanınmış dövlət xadimi Gennadi Burbilisin “Politsofiya” kitabını təqdim etdi.

V.I.Dal adına Rus Ədəbiyyatı Tarixi Muzeyinin direktoru Dmitri Bak görkəmlı rus yazıçısı Andrey Platonovun “Çevənqur” romanının Azərbaycan dilinə tərcüməsi münasibətilə “Andrey Platonov – dövrlərin dönüş nöqtəsində olan yazıçı” məruzəsi ilə çıxış etdi. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Rusiya Tərcümə İnstitutu ilə birgə həyata keçirdiyi layihədən, “Aydınların zamanı” silsiləsindən daha bir nəşrdir.

yanın psixoloji problemlərində bəhs edən “Sato” romanı əsasında çəkilmiş 8 bölmülü serial bu ilin yanvar ayında Rusiya teleməkanında yayımlanıb.

Hələlik Azərbaycan oxucusu Rəhim Cəfərovun əsərlərini doğma dildə oxumaq imkanından məhrumdur. Ümidvarıq ki, hələlik...

#### Ümidlərimizin cürcərdiyi şəhər – Şuşa

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fealiyyəti barədə dost ölkədən aldığı məlumatlar əsasında çox xəbərlər



Xalq şairi Ramiz Rövşənlə görüşdə də, Rövşən Abdullaoglu'nun “Üzleşmə” kitabının təqdimatında “iyne atsan yerə düşməz” ovqatı hakim idi. Sevindirici hal idi ki, ağsaqqal şairin poeziyası ilə də, filosof, psixoloq yağızının bestsellərə çevriləcəyi gözənlənən yeni kitabı ilə də maraqlananların əksəriyyəti gənclər idi. Kitabla maraqlanan, mütaliə etmək istəyən gəncliyi görmek xoşdur.

#### Burbulis, Danilov, Cəfərov...

Sərgi boyunca Rusiya stendində həmyerlimiz, TASS İnformasiya Agentliyinin baş direktorunun müavi-

Thrazice böyük ölkələrdə mədəniyyətin əsas problemlərindən biri, fizika termini ilə ifadə etsək, mərkəzəqəçəmə, yoxsa mərkəzdənqəçəmə məsələsidir. Rusiyada hər kəsin, o cümlədən ədəbiyyat insanların paytaxtda, yoxsa paytaxtdan uzaqda yaşayış yaratması problemi mövcuddur. Yazıçılar Aleksey Salnikov və Dmitri Danilov da bu xüsusda ürəklərini Bakıda boşaldılar.

Rusiya stendinin növbəti tədbiri isə Azərbaycan oxucusuna hesablanmışdı. Rusiyada yaşayan Azərbaycan kökənlə gənc yazıçı Rəhim Cəfərov çapdan çıxan kimi böyük maraqlı doğurmuş “Onun son günləri” və “Sato” kitabları barədə danışdı. Yeri gəlmışkən, beş yaşılı Kost-

vermişik. Bu dəfə isə AMM öz fealiyyətinin bəhrəsini Bakıda kitab sərgisində təqdim etdi. Beş dildə çap edilmiş “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” kitabı barədə mərkəzin əməkdaşı Kərimulla Məmmədzadə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, dünya şöhrətli foto uстası Reza Deqati, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, özbəkistanlı şair, naşir Muhiddin Omonov çıxış etdilər...

\*\*\*

9-cu Bakı Beynəlxalq Kitab Sərgisində bu gün (15 noyabr) son gündür. Təessüratımız isə davam edəcək...

Gülcahan Mirməmməd